

PwC Azərbaycanın COVID-19 Buraxılışı

Xüsusi Buraxılış - № 9

8 aprel 2020


Sahibkarlara dövlət dəstəyi tədbirlərinin mexanizmləri müəyyən edildi

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi



Qeyd: Muzzdlu işçilərin əməkhaqqısının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə **orta aylıq əməkhaqqı (712 manat)** əsas meyar olaraq götürüləcək. Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara kompensasiyalar orta aylıq əməkhaqqı həddini aşmamaq şərti ilə hesablanacaq.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi



Qeyd: Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olduğu təqdirdə ona **250 manat** məbləğində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyinin maksimal həddi **5,000 manat** olacaq.

Qeyd edilən məlumatlarla bağlı hər hansı sualınız yaranarsa bizə müraciət edin

Movlan Paşayev
Ölkə üzrə İdarəedici Partnyor
movlan.pashayev@pwc.com

Elçin Məmmədov
Direktor, Hüquqi Praktikanın
Rəhbəri
elchin.mammadov@pwc.com

Aysel Suleymanova
Marketinq və Kommunikasiya
məsələləri üzrə Rəhbər
aysel.suleymanova@pwc.com

Arif Quliyev
Direktor, Vergi Məsləhəti
Xidmətləri üzrə Rəhbər
arif.guliyev@pwc.com

Elnur Məmmədov
Direktor, Vergi Hesabatlığı və
Strategiyası Praktikasının Rəhbəri
elnur.mammadov@pwc.com


PwC Azerbaijan's COVID-19 Alert

Special Edition - Issue № 9

08 April 2020


Mechanisms for providing state support to entrepreneurs has been determined

Mechanism of payment of a certain part of the salary of employees in order to prevent the reduction of the number of work places in the areas affected by the pandemic



Note: The average monthly salary in the country (**AZN 712**) will be taken as the main criterion when paying a certain part of the salary of employees. If part of the employees of the enterprise receives a salary higher than the average monthly salary, then their compensation will be provided not more than the threshold of the average monthly salary.

Mechanism for providing financial support to individual (micro) entrepreneurs operating in areas affected by the pandemic



Note: If the amount of payment of an individual (micro) entrepreneur to the state budget in 2019 was less than 250 manat, he will be provided with financial support in the amount of **AZN 250**. The maximum amount of financial support will be **AZN 5,000**

Contact us for any questions related to the information included herein

Movlan Pashayev
Country Managing Partner
movlan.pashayev@pwc.com

Elchin Mammadov
Director, Head of Legal Practice
elchin.mammadov@pwc.com

Aysel Suleymanova
Marketing & Communications Leader
aysel.suleymanova@pwc.com

Arif Guliyev
Director, Tax Advisory Services Leader
arif.guliyev@pwc.com

Elnur Mammadov
Director, Tax Reporting and Strategy Leader
elnur.mammadov@pwc.com